

UnterMix® 1162

**YAŞ VƏ QURU PÜSKÜRTMƏ
BETON ÜÇÜN YENİ NƏSİL
SERTLƏŞMƏNI SÜRƏTLƏNDİRƏN
MAYE**

Məhsul haqqında

Qələvi qəbul etməyən, yüksək məhsuldarlıqla malik, ənənəvi səth sertləşdiricilərinə nisbətən son mərhələdə daha yüksək möhkəmlik verən, yaş və quru püskürtmə beton üçün yeni nəsil sertləşməni sürətləndirən mayedir.

İstifadə sahələri

Bu sertləşməni surətləndirən mayedən:

- tunellərdə və mədənlərdə;
- qaya səthlərin müvəqqəti və uzun müddəli bərkidilməsində;
- bir dəfəyə daha qalın qatın işlənməsi lazımlı olan püskürtmə beton istifadəsində;
- ilkin və son yüksək möhkəmliyin əldə olunması lazımlı gələn bütün püskürtmə beton sahələrində istifadə olunur.

Üstünlükləri

- tez sertləşmə qabiliyyəti sayəsində tunnellərdəki tavanların bərkidilməsində püskürtmə yolu ilə betonun bir dəfəyə qalın qatlar halında istifadəsinə imkan verir;
- ənənəvi sertləşmə sürətləndiriciləri ilə müqayisədə sıxılmada möhkəmliyi 15-20% yüksəkdir;
- püskürtmə aparatı vasitəsilə sertləşməni surətləndirən maye havanın köməyi ilə asanlıqla püskürdülür;
- tozsuz və təhlükəsizdir;
- ənənəvi sertləşmə sürətləndiriciləri ki-



mi qələvi qəbul etmədiyindən ötəri dəri yanmaları, görmə çətinliyi kimi sağlamlıq problemlərinin qarşısını almaqla işin təhlükəsizliyini və keyfiyyətini artırır;

- ənənəvi kostik alüminat əsaslı sertləşmə sürətləndiricilərinin istifadəsi zamanı aşkarla çıxan kimyəvi yeraltı suları çırkləndirdiyi halda UnterMix 1162 bu riski minimuma endirir;
- aşağı dozalarda da yüksək məhsuldarlıq və qənaət əldə olunur.

İstifadə qaydaları

Səthin hazırlanması. Səth yapışmağa mane olan hər növ yağı, pas, parafin və digər qalıqlardan yaxşıca təmizlənməli və səthdə heç bir qalıq qalmamalıdır. Yapışma müqavimətinin saxlanılması üçün səth yüksək təzyiqli su ilə təmizlənməli və nəm halda ikən məhsul tətbiq olunmalıdır.

Sementin seçilməsi. Bərkimə müddətinə mənfi təsirin olmaması üçün təzə sement-dən istifadə olunmalıdır. Püskürtmə betonun tez bərkiməsi məqsədilə portlantsement-dən istifadə olunması tövsiyə olunur.

Qarışığın hazırlanması. Püskürtmə betonun su/segment nisbəti 0,45-dən aşağı olmalıdır. Bu nisbətin aşağı olması sertləşmənin tezleşməsinə, yüksək dərəcədə ilkin və son möhkəmliyin əldə olunma-

sına, aşağı sərtləşdirici miqdarı ilə daha qənaətcil şəkildə tavanda qalın qatların əldə olunmasına imkan yaradır.

Tətbiqi. Yaş sistem püskürtmə beton istifadəsində UnterMix 1162 nasos vasitəsilə ayrı bir xortumla betona əlavə edilir. Quru sistem püskürtmə beton istifadəsində isə UnterMix 1162 istifadədən əvvəl su ilə uyğun nisbətdə qarışdırılır. Qarışq ayrı bir xortumdan quru beton qarışığına püskürtmə aparatı vasitəsilə əlavə edilir.

Digər qatqı maddələri ilə uyğunlaşması

UnterMix 1162 məhsulu aşağıdakı məhsullarla uyğun şəkildə istifadə oluna bilər:

- **FLOTON** və ya digər oxşar seriyalı super plastifikatorlarla birlikdə;
- **BEMATON** və ya digər oxşar seriyalı super plastifikatorlarla birlikdə;
- kvars qumu, vulkan külü və şlak kimi mineral qatqlarla birlikdə.

Texniki göstəricilər

Rəngi	şəffaf, qəhvəyi
Məhsulun tərkibi	alüminium hidroksid
Sıxlığı	1,37 kg/litr
Turşuluq göstəricisi (pH)	2,5
Xlorun miqdarı (EN 480-10)	<0,1%
Qablaşdırma	10 kq-lıq bidon, 200 kq-lıq çəllək 1000 kq-lıq çən, xüsusi çənlər olan maşınlar

Sərfiyyat

UnterMix 1162 məhsulunun sərfiyyatı betonun, havanın və səthin istiliyindən asılıdır. Digər vacib bir amil isə məhsulun istifadə olunan segment ilə uyğunlaşmasıdır. Bunun üçün uyğun sərfiyyatı müəyyən etmək məqsədilə əvvəlcədən sınaqlar aparılmalıdır.

UnterMix 1162 məhsulu istifadə yerindən, bərkimə müddətindən və davamlılığından asılı olaraq mineral yapışdırıcı maddələrin kütləsinin (segment, vulkan külü, kvars qumu, şlak) 3-8%-i arasında istifadə oluna bilər. Göstərilən sərfiyyatdan kənara çıx-

malar olarsa, son möhkəmlik həddi aşağı düşə bilər.

Saxlama müddəti və qaydası

+5°C-dən yuxarı temperatur şəraitində saxlanılmalıdır. Məhsul donduğu halda homogen halına gəlincəyə qədər mexaniki qarışdırıcı ilə qarışdırılmalıdır. Saxlanma müddəti istehsal tarixindən etibarən 3 aydır.

Xəbərdarlıqlar

- məhsuldan istifadə zamanı işin və işçinin təhlükəsizliyi qaydalarına riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
- mürəkkəb tərkibli qarışq olduğunu nəzərə alaraq, dəriyə və ya gözə düşərsə dərhal su ilə yuyun;
- istifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
- yuxarıdakı göstəricilər +23°C±2°C temperatur və 50%±5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

- texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübə biliklərə əsaslanır;
- “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
- şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülen işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcek problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşıdır;
- şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
- texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!